

## TƏSVİRİ

DL-6CBRP-70 [Oolong Çay TieGuanYin Kətan Sarma və Yayma Maşın](#) , oolong çayının formalaşdırılması və torba tipli yoğrulmasından əvvəl çay hazırlamaq prosesi və ağır əl ilə çanta tipli yoğurma əməliyyatı üçün uyğundur. Elektrik torbasını bərkitmə və çanta tipli yoğurma funksiyasına malikdir, səmərəliliyi bir neçə dəfə çox artırır, görünüşü çox cəlbedici etmək üçün çay yarpaqlarını armud və ya yarım top şəklində emal edir, çayın keyfiyyətini xeyli yaxşılaşdırır və bunlardan biridir. oolong çayının emalı üçün vacib alətlər.

## ÜSTÜNLÜK

1. Milli standart bucaq polad, kvadrat, düz, qalın və davamlı qəbul edilməsi
2. Elektrikli qaldırıcı mexanizm qəbul edilir, istifadə etmək daha rahatdır.
3. Nimçənin qabırğaları çayın daha tez əmələ gəlməsi üçün elmi olaraq hazırlanmışdır.
4. Alt çənənin yuxarı sütunu mexanizmin rahat işləməsi üçün altı daşıyıcı dəstək metodunu qəbul edir.

## TƏTBİQ

[Oolong Çay Kətan Qablaşdırma və Yayma Maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	3-5 Dəqiqə
Yaşıl çay	3-5 Dəqiqə
Oolong çayı	3-5 Dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

## SPESİFİKASIYA

Spesifikasiya siyahısı:

Model		DL-6CBRP-70
Giriş Gücü		380V / Hz
Ölçülər (L * W * H)		710 × 710 × 1320 mm
Yuvarlanan diskin diametri		700 mm
Dönən disk sürücüsü motoru	Güc	1,1 kVt
	Fırlanma sürəti	1400r / dəq
	Nominal Gərginlik	380V
Yuxarı / aşağı yuvarlanan disk motoru	Güc	0,38 kVt
	Fırlanma sürəti	1400r / dəq
	Nominal Gərginlik	380V

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR

**Assistant**  
Deli Tea Machine

力. 55kg

## Cloth Tea Bag Roller DL-6CBRP-70

Voltage: 380V 50HZ  
Power: 1.47 kw  
Disc Diameter: 70 cm  
For Granular Tea Molding

30 kg Per Bag  
For Granular Tea Molding



**L:115cm W:82cm H:130cm**

Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767







## ƏLAQƏ

**Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.**



**↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑**



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)

---

**Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓**